

## **Tədavül sferası müəssisələrinin avadanlıqları 3639**

1. Maşınlar neçə mexanizmlərdən ibarətdir ?

- A) 8
- B))3
- C)4
- D)12
- E) 1

2. Vahid zaman müddətində maşının emal edə biləcəyi məhsulun miqdarı hansı göstəricini ifadə edir ?

- A)) məhsuldarlıq
- B) güc
- C)faydalı iş əmsalı
- D)qabarit ölçülər
- E) sürət

3. Aşağıdakı tənlik nəyi ifadə edir?

$$Q_m=3600 \cdot F \cdot v \cdot p$$

- A) güc
- B) fasiləli işləyən maşının məhsuldarlığı
- C) faydalı iş əmsalı
- D) qabarit ölçüləri
- E)) fasiləsiz işləyən maşının məhsuldarlığı

4. Aşağıdakı tənlik nəyi ifadə edir ?

$$P=F \cdot v / 1000$$

- A)) xətti hərəkət edən maşının gücü
- B) fasiləli işləyən maşının məhsuldarlığı
- C) faydalı iş əmsalı
- D) qabarit ölçüləri
- E) fasiləsiz işləyən maşının məhsuldarlığı

5. Ümumi təyinatlı detallar neçə qrupa bölünür ?

- A) 16

- B) 8
- C)) 2
- D) 1
- E) 17

6. Aşağıdakı tənlik nəyi ifadə edir ?

$$Q_{n.m} = V_0 \varphi \rho / t_y + t_b + t_e$$

- A) güc
- B)) nəzəri məhsuldarlıq
- C) faydalı iş əmsalı
- D) qabarit ölçülər
- E) sürət

7. Aşağıdakı tənlik nəyi ifadə edir?

$$Q_{n.m} = m / t_i$$

- A) güc
- B) nəzəri məhsuldarlıq
- C)) texniki məhsuldarlıq
- D) qabarit ölçülər
- E) sürət

8. Aşağıdakı tənlik nəyi ifadə edir ?

$$Q_m = 3600 \Pi / T_i$$

- A) güc
- B)) fasiləli təsirə malik maşının məhsuldarlığı
- C) faydalı iş əmsalı
- D) texniki məhsuldarlıq
- E) sürət

9. Aşağıdakı tənlik nəyi ifadə edir ?

$$N_0 = N / \mu$$

- A) dövrü işləyən maşının məhsuldarlığı
- B)) tələb olunan güc

- C) faydalı iş əmsalı
- D) qabarit ölçülər
- E) fasiləsiz işləyən maşının məhsuldarlığı

10. Aşağıdakı tənlik nəyi ifadə edir ?

$$K = T_{\text{fakt}} / T_{\text{maks}}$$

- A) güc
- B) dövrü işləyən maşının məhsuldarlığı
- C)) faydalı iş əmsalı
- D) qabarit ölçülər
- E) fasiləsiz işləyən maşının məhsuldarlığı

11. Tərəzinin yoxlanması necə aparılır ?

- A)) iki daşla yeddi vəziyyətdə
- B) dörd daşla iki vəziyyətdə
- C) bir daşla üç vəziyyətdə
- D) üç daşla dörd vəziyyətdə
- E) iki daşla altı vəziyyətdə

12. Sənədi qeydə alan tərəzilər hansı rəqəmlə işarə edilirlər (indeksasiya)?

- A)) 2 (iki) rəqəm ilə
- B) 3 (üç) rəqəm ilə
- C) 4 (dörd) rəqəm ilə
- D) 5 (beş) rəqəm ilə
- E) 6 (altı) rəqəm ilə

13. Zəncirvari ötürülmə istiqamətinə görə qaldırıcı – nəqliyyat avadanlıqları neçə qrupa bölünür ?

- A) 10
- B) 12
- C)) 4
- D) 18
- E) 1

14. Felferlər hansı arabada quraşdırılır ?

- A) beşreli
- B)) monoreli
- C) ikireli
- D) altı resli
- E) yeddi relsli

15. Aşağıdakı tənlik nəyi ifadə edir ?

$$N=M\omega$$

- A) güc
- B) nəzəri məhsuldarlıq
- C) texniki məhsuldarlıq
- D) istismar məhsuldarlığı
- E)) maşının işçi orqanının fırlanma hərəkəti

16.Aşağıdakı tənlik nəyi ifadə edir?

$$K=\Pi_{\text{fakt}}/\Pi_n$$

- A) güc
- B) fasiləli işləyən maşının məhsuldarlığı
- C) faydalı iş əmsalı
- D)) intensiv əmsalı
- E) fasiləsiz işləyən maşının məhsuldarlığı

17. Aşağıdakılardan hansıları maşının əsas mexanizmləridir ?

1-ötürücü,2-tənzimləyici,3-idarəedici,4-icraedici,5-hərəkətedici,6-mühafizə,7-blakirobka

- A)) 1,4,5
- B) 2,3,7
- C) 3,5,6
- D) 2,4,6
- E) 3,5,7

18. Aşağıdakılardan hansılardan maşının əsas mexanizmləri deyil ?

1-ötürücü,2-tənzimləyici,3-idarəedici,4-icraedici,5-hərəkətedici,6-mühafizə,7-blakirobka

- A) 1,4,5,7
- B)) 2,3,6,7
- C) 2,4,6,7
- D) 1,3,5,7
- E) 2,5,6,7

19. Maşının adlanması və təyinatını hansı mexanizm təyin edir ?

- A) ötürücü
- B)) icraedici
- C) hərəkətedici
- D) müdafiə
- E) blokirobka

20. İcraedici mexanizmin texnoloji prosesinin xarakteri və işçi tsiklin strukturu nədən asılıdır ?

- A) növdən
- B) məhsulun fiziki-kimyəvi xassələrindən
- C)) konstruksiyadan
- D) qabarit ölçülərdən
- E) gücdən

21. Yükləyici və boşaldıcı qurğusu olan işçi kamera hansı mexanizmin tərkibinə daxildir ?

- A) ötürücü
- B) hərəkətedici
- C) müdafiə
- D))icraedici
- E) blokirobka

22.Maşın hansı mexanizmlə köklənir ?

- A)) tənzimləyici
- B) idarəedici
- C) hərəkətedici
- D) blokirobka

E) müdafiə

23. Hansı maşınlarda bütün texnoloji və köməkəddici əməliyyatları maşın icra edir ?

A) dövrü təsirə malik maşınlarda

B) qeyri-avtomatik maşınlarda

C) yarımavtomatik maşınlarda

D)) avtomatik maşınlarda

E) fasiləsiz təsirə malik maşınlarda

24. Dəyişən cərəyan işləyən rotorlar hansı mexanizmə aiddir ?

A) ötürücü

B) müdafiə

C)) hərəkəddici

D) icraedici

E) blokirobka

25. Gəmi və vaqon-restoranlarda hansı elektrik mühərriklərindən istifadə edilir ?

A) dəyişən cərəyanlı örtülü

B) asinxron dəyişən cərəyanlı

C) 3-fazalı dəyişən cərəyanlı

D)) örtülü sabit cərəyanlı

E) birfazlı dəyişən cərəyanlı

26. Hansı mexanizmlər arasında ötürücü mexanizm rabitəni həyata keçirir ?

A) tənzimləmə və idarəetmə

B) idarəetmə və icracı

C) hərəkəddici və müdafiə

D) müdafiə və blokirobka

E)) hərəkəddici və icraedici

27. Hərəkəddici və ötürücü mexanizmin toplusu necə adlanır ?

A)) nəqledici

B) rotor

C) rele

D) şestern

E) şkiiv

28. Maşının işinə nəzarət, işə başlanma və dayandırılma hansı mexanizmlə həyata keçirilir?

A) hərəkətedici mexanizm

B) icraedici mexanizm

C) blokirobka mexanizm

D) müdafiə mexanizm

E)) idarəedici mexanizm

29. Hansı mexanizmlər maşını sınımalardan mühafizə edir?

A) blokirobka

B)) müdafiə

C) hərəkətedici

D) tənzimləyici

E) idarəedici

30. Hansı mexanizmlər maşının qəza zamanı söndürülməsini təmin edir?

A) müdafiə

B)) tənzimləyici

C) blokirobad

D) hərəkətedici

E) idarəedici

31. Ötürücü maşın və mexanizmlərin gövdələrinin detalları kütlənin azaldılması məqsədilə hansı metalın xəlitələrindən hazırlanır ?

A) dəmir

B) mis

C) qurğuşun

D)) alüminium

E) qalay

32. Dövrü və fasiləli işləyən maşınlar hansı əlamətə görə fərqlənir ?

A) proseslərin mexanikləşmə dərəcəsi

B) proseslərin avtomatlaşma dərəcəsi

C) funksional əlamətlər

D)) mühərrikin gücü

E) işçi tsiklinstrukturuna görə

33. Avtomatik, yarımavtomatik və qeyri-avtomatik maşınlar hansı əlamətə görə fərqlənilirlər ?

A)) proseslərin avtomatlaşma dərəcəsi

B) qabarit ölçülərə görə

C) funksional əlamətə görə

D) mühərrikin gücünə görə

E) işçi tsiklin strukturuna görə

34. Hansı maşınlarda məhsul müəyyən zaman müddətində emal olunur, sonar işçi kameradan kənarlaşdırılır?

A)) dövrü təsirə malik maşınlarda

B) qeyri-avtomatik maşınlarda

C) yarımavtomatik maşınlarda

D) avtomatik maşənlarda

E) fasiləsiz təsirə malik maşınlarda

35. Hansı maşınlarda məhsulun maşına yüklənməsi, emal və boşaldılma eyni zamanda və fasiləsiz baş verir?

A) dövrü təsirə malik maşınlarda

B) qeyri-avtomatik maşınlarda

C) yarımavtomatik maşınlarda

D) avtomatik maşınlarda

E)) fasiləsiz təsirə malik maşınlarda

36. Hansı maşınlarda yükləmə ,boşaldılma, nəzarət və digər texnoloji əməliyyatlar operator tərəfindən yerinə yetirilir ?

A) dövrü təsirə malik maşınlarda

B)) qeyri-avtomatik maşınlarda

C) yarımavtomatik maşınlarda

D) avtomatik maşınlarda

E) fasiləsiz təsirə malik maşınlarda

37. Hansı maşınlarda əsas texnoloji əməliyyatlar maşın tərəfindən,daşınma ,nəzarət və bəzi köməkəddici əməliyyatla əl ilə icra edilir ?

A) dövrü təsirə malik maşınlarda

B) qeyri-avtomatik maşınlarda

C) yarımavtomatik maşınlarda

D) avtomatik maşınlarda

E)) fasiləsiz təsirə malik maşınlarda

38. Hansı əlamətinə görə ticarət maşınları təyinatına görə 5 qrupa bölünür?

A) əməliyyatların mexanikləşmə və avtomatlaşma dərəcəsinə görə

B) qabarit ölçülərə görə

C) mühərrikin gücünə görə

D)) funksional əlamətə görə

E) işçi tsiklin strukturuna görə

39. Çəkici qurğunun konstruksiyasına görə tərəzilər neçə qrupa bölünür?

A)3

B) 4

C) 5

D)6

E))7

40. Göstərici qurğuya görə tərəzilər neçə qrupa bölünür?

A) 2

B) 3

C) 5

D)) 6

E) 7

41. Çəki daşları hansı tərəzilərlə yoxlanılır?

A)) nümunəvi tərəzilər

B) laboratoriya tərəziləri

C ) texniki tərəzilər

D) hidrostatik

E) lingli mexaniki

42. Avtomatlaşdırma dərəcəsinə görə tərəzilər neçə qrupa bölünür?

A) 2

B)) 3

C) 4

D) 5

E) 6

43. Tərəzilərin markirovkasında istismar yerində yerləşdirilməni nə xarakterizə edir ?

A) I hərf

B)) II hərf

C) hərfdən əvvəlki rəqəm

D) rəqəmdən sonrakı hərf

E) növbəti rəqəm

44. Tərəzilərin markirovkasında hesabatın növünü nə ifadə edir ?

A) I hərf

B) II hərf

C) hərfdən əvvəlki rəqəm

D) rəqəmdən sonrakı hərf

E)) növbəti rəqəm

45. Tərəzilərin markirovkasında göstəricilərin ötürülməsi yerini nə ifadə edir?

A)) son rəqəm

B) II hərf

C) hərfdən əvvəlki rəqəm

D) rəqəmdən sonrakı hərf

E) növbəti rəqəm

46. Hansı tərəzilərin konstruksiyası lingin tarazılığы dayaq nöqtəsinin ətrafında xarici qüvvənin ərdəyişməsinə əsasən aparılır ?

A)) lingli-mexaniki

- B) laborator
- C) texniki
- D) hidrostatik
- E) nümunəvi

47. Ağırliq mərkəzi və dayaq nöqtəsin vəziyyətindən asılı olaraq lingin tarazlığının neçə vəziyyəti olur?

- A) 2
- B)) 3
- C) 4
- D) 5
- E) 6

48. Hansı tərəzilər eynibərabər çiyinli və 5 prizmalıdır ?

- A) elektrik
- B)) stolüstü
- C) elektron
- D) hidrostatik
- E) yaylı

49. Stolüstü daşlı tərəzilərdə hansı hissə sırğaların köməyi ilə tərpənməz qulaqcıqla əlaqədardır?

- A)) dayaq prizması
- B) yükləyən prizma
- C) tərəzinin dayağı
- D) birləşdirici dayağı
- E) eyniçiyinli ling

50.Çiyinlərin nisbətində görə platformalı tərəzilər neçə qrupa bölünür?

- A) 2
- B) 3
- C) 4
- D)) 5
- E) 6

51. Siferblatli platformalı tərəzilərdə hansı yük zamanı bir çəki daşı qoyulur ?

- A) 100-200 kq hüdudunda yükün çəkilməsində
- B) 200-300 kq hüdudunda yükün çəkilməsində
- C) 200-400 kq hüdudunda yükün çəkilməsində
- D) 300-500 kq hüdudunda yükün çəkilməsində
- E) 400-600 kq hüdudunda yükün çəkilməsində

52. Yarımavtomat tərəzilərdə hansı hissə iki lentli nəqliyici ilə məhsulun qəbulediciyə ötürülməsini təmin edir?

- A)) mənbə
- B) çiyin
- C) yükləyici
- D) iki ötürücü
- E) çəkici qurğu

53. Qiymətli daşların çəkilməsində və yüksək dəqiqlikli texniki analizlərdə hansı çəki daşlarından istifadə olunur?

- A) I sinif çəki daşları
- B) II sinif çəki daşları
- C) III sinif çəki daşları
- D) IV sinif çəki daşları
- E) V sinif çəki daşları

54. Ticarət və ictimai iaşədə hansı tərəzilərdən istifadə edilir?

- A)) texniki tərəzilər
- B) laboratoriya tərəzilər
- C) nümunəvi tərəzilər
- D) hidrostatik
- E) lingli mexaniki

55. Tərəzilərin markirovkasında təqdim olunan qurğunun növünü nə ifadə edir ?

- A) I hərf
- B) II hərf
- C) hərfdən əvvəlki rəqəm

D)) rəqəmdən sonrakı hərf

E) növbəti rəqəm

56. Lingin tarazlığına nə təsir edir?

A) çiyinlərin nisbəti

B) lingin kütləsi

C)) dayaq nöqtəsinin yeri

D) yükün kütləsi

E) ağırlıq mərkəzi

57. Stolüstü daşlı tərəzilər ling mexanizminin hazırlanmasına görə neçə qrupa bölünür?

A)) 2

B) 3

C) 4

D) 5

E) 6

58. Stolüstü daşlı tərəzilərdə hər bir köməkəddici lingin neçə prizması var?

A) 1

B) 2

C)) 3

D) 4

E)5

59. Tərəzinin ən böyük və ən kiçik yükötürmə həddi,adı və markası,hazırlandığı zavod,tərəzinin nömrəsi,istehsal tarixi harada qeyd olunur?

A) dayaq prizması

B) eyniçiyinli ling

C) tərəzinin dayacağı

D) birləşdirici dayacağı

E)) dayaq prizması

60. Siferblatlı platformalı tərəzilərdə nə zaman çəki daşlarından istifadə olunmur ?

A)) yükün kütləsi 200kq-dan çox olmazsa

- B) yükün kütləsi 300kq-dan çox olmazsa
- C) yükün kütləsi 400kq-dan çox olmazsa
- D) yükün kütləsi 500kq-dan çox olmazsa
- E) yükün kütləsi 600kq-dan çox olmazsa

61. Hansı tərəzilər mənbə, yükləyici, iki ötürücü, çəki qurğusu və çərçivədən ibarətdir ?

- A) elektrik
- B) stolüstü daşlı
- C) hidrostatik
- D) elektron
- E) yarım avtomat

62. Ümumi təyinatlı çəki daşları hansı çəkiddə istehsal olunur?

- A) 0,5mq-10kq
- B) 1mq-20kq
- C) 3mq-23kq
- E) 4mq-25kq
- D) 5mq-25kq

63. Bütün sinif çəki daşlarının materialı hansı vahid sıxlığa malikdir?

- A)  $\rho = 4 \times 10^3 \text{ kq/m}^3$
- B)  $\rho = 6 \times 10^3 \text{ kq/m}^3$
- C)  $\rho = 8 \times 10^3 \text{ kq/m}^3$
- D)  $\rho = 9 \times 10^3 \text{ kq/m}^3$
- E)  $\rho = 11 \times 10^3 \text{ kq/m}^3$

64. Şərti çəki daşları hansı tərəzilər üçün nəzərdə tutulub?

- A) nümunəvi tərəzilər
- B) laboratoriya tərəzilər

C) texniki tərəzilər

D) hidrostatik tərəzilər

E) platformalı tərəzilər

65. Hansı çəki daşları ilə platformalı tərəzilər yoxlanılır?

A)) 10 kq-lıq çəki daşları

B) 15 kq-lıq çəki daşları

C) 20 kq-lıq çəki daşları

D) 25 kq-lıq çəki daşları

E) 30 kq-lıq çəki daşları

66. Tərəzinin yük qəbul edən prizmalarına nə söykənir?

A)) bəndlər

B) linglər

C) qollar

D) daşlar

E) ciyinlər

67. Tərəzilərdə bərabərçiyinli linglərin ortasında nə yerləşir ?

A)) dayaq prizması

B) oxvari prizma

C) birləşdirici prizma

D) qəbuledici prizma

E) sırğalar

68. Çəki-ölçü avadanlıqlarında hansı növ linglərdən istifadə olunur ?

A) I növ

B) II növ

C)) ,II növ

D) kvadrat

E) IV növ

69. Elektron tərəzilərə hansılar aiddir ?

A)) 1261BH-3sT

B) 1C-10S13

C) BHO

D) PH-3P13

E) PH-10S13M

70. Qəhvə,şəkər,suxari kimi möhkəm məhsullar hansı maşınlarda xırdalanır?

A)) üyüdülmə maşınlarında

B) sürtülmə maşınlarında

C) doğrayıcı maşınlarında

D) ətçəkən maşınlarında

E) slayserdə

71. Hansı mexanizm gövdə,yükləyici bunker,reduktor və işçi valklardan ibarətdir?

A) suxari və ədviyyatları xırdalayan mexanizm

B) qəhvə üyüdən mexanizm

C) bişmiş tərəvəzləri narın xırdalayan mexanizm

D)) qozu xırdalayan mexanizm

E) çiy tərəvəz doğrayan mexanizm

72. Üyüdülmə maşınlarında dəlik hansı ölçüdə olmalıdır ki,iri üyüdüm alınsın?

A) 0,5mm

B) 1,0mm

C)) 1,5mm

D) 2,0mm

E) 2,5mm

73. MPX-200 tipli maşınlar hansılara aiddir ?

A)) çörəkdoğrayana

B) ətçəkənə

C) qiymə qarışdırana

D) xəmir yoğurana

E) presləyiciyə

74. Çörəkdoğrayan maşınlara hansılar aiddir ?

A) MOK-250

B) KA-45

C)) MPX-200

D) MPT

E) MNM

75. Çörəkdoğrayan maşınlara hansılar aiddir ?

A) MOK-250

B) KA-45

C)) MPX-200

D) MPT

E) MNM

76. Freon-502 hansı maşınlarda istifadə edilir?

A)çörək doğrayan maşınlarda və ticarət avtomatlarında

B)ətçəkən maşınlarda və ticarət avtomatlarında

C)) soyuducu maşınlarda və məişət soyuducularında

D)kolbasa doğrayan maşınlarda və ticarət avtomatlarda

E)ətçəkən maşınlarda və kolbasa doğrayan maşınlarda

77. Freonun tərkibində hansı elementlər var?

A) Cl. Br

B)) C, Cl, Br, F

C) Br, F

D) Cl, Br, F

E) Cl, F

78. Kofe maşınları hansı avadanlıqlara aiddir?

A)) ticarət

B) xırdalayıcı

C) dozalayıcı

D) qablaşdırıcı

E) formalayıcı

79.Ədviyyat ,şəkər, qəhvə suxarı kimi möhkəm məhsullar hansı maşınlarda xırdalanır?

A)) üyüdülmə maşınlarda

- B) sürtülmə maşınlarında
- C) doğrəyıcı maşınlarında
- D) ətçəkən maşınlarında
- E) slayserdə

80. Stasionar platformalı tərəzilər necə növdə buraxılır?

- A)6
- B)) 3
- C) 7
- D) 12
- E) 18

81. Bişirilmiş tərəvəz,kəsmik kimi məhsullar hansı maşınlarında əzilir?

- A) üyüdülmə maşınlarında
- B)) sürtülmə maşınlarında
- C) doğrəyıcı maşınlarında
- D) ətçəkən maşınlarında
- E) slayserdə

82. Hansı mexanizm gövdədə yerləşən rəngləyici disk və barabandan ibarətdir?

- A)) qozu xırdalayan mexanizm
- B) qəhvə üyüdən mexanizm
- C) bişmiş tərəvəzləri narın xırdalayan mexanizm
- D)suxari və ədviyyatları xırdalayan mexanizm
- E) çiy tərəvəz doğrəyan mexanizm

83. Hansı mexanizm gövdə,birləşdirici val,qapaq,iki plastmas rezervkar,dəyirman daşı,dəyirman daşları arasındakı dəyili tənzimləyən mexanizmdən ibarətdir?

- A) suxari və ədviyyatları xırdalayan mexanizm
- B)) qozu xırdalayan mexanizm
- C) bişmiş tərəvəzləri narın xırdalayan mexanizm
- D) qəhvə üyüdən mexanizm
- E) çiy tərəvəz doğrəyan mexanizm

84. Qozun iri üyüdümü üçün valkda neçə dəlik olmalıdır?

A) 9

B) 11

C) 13

D))15

E) 17

85. Qozun narın üyüdülməsi üçün valkda neçə dəlik olmalıdır?

A) 25

B) 30

C) 35

D)) 40

E) 45

86. PMM tipli maşınlara hansılar aiddir ?

A) dozalayıcı

B) yoğurucu

C)) kəsici

D) xırdalayıcı

E) presləyici

87. PDM-5 yağdoğrayan maşının hansı hissəsi plata üzərində yerləşdirilib və gövdənin qapağı ilə örtülüb?

A) çiyin örtüyünün gövdəsi

B) yükləyici slindlər

C)) porşen

D) çərçivəli ötürücü

E) porsiyaları dozalaşdırın mexanizm

88. Monolit yağdoğrayan PMM maşını hansı sinfə aiddir?

A)) formalaşdırıcı avadanlıqlar

B) fasovka avadanlıqlar

C) soyuducu avadanlıqlar

D) qablaşdırıcı avadanlıqlar

E) xırdalayıcı avadanlıqlar

89. Hansı formalaşdırıcı maşın yağların müxtəlif formada doqraması üçün nəzərdə tutulmuşdur?

A)MPT-300A maşını

B) PDM-5 yağdoqrayıcı

C) MKW-250 maşını

D) MKT-150 maşını

E)) PMM maşını

90. PMM maşınının hansı hissəsi gövdəyə bərkidilmişdir və 3 idarəedici düymədən ibarətdir?

A)) kəsici çərçivə

B) sürüşdürücü

C) ötürücü

D) idarəetmə pultu

E) vintli qurğular

91. Xəmiryoğuran maşının hansı hissəsi sərt mufta ilə birləşmiş elektrik mühərriki və reduktordan ibarətdir?

A) karkas

B))ötürücü

C) tənzimləmə mexanizmi

D) lentli konveyer

E) yayıcı

92. Neçə növ skanerlər vardır?

A) 5

B)) 6

C) 4

D) 3

E)2

93. Dövrələr sayına görə kompressorlar neçə qrupa bölünür?

A)) 2

- B) 8
- C) 4
- D) 17
- E) 25

94. Karno dövrünü neçə prosesdən ibarətdir ?

- A)) 4
- B) 3
- C) 2
- D) 1
- E) 15

95. МФК-240 maşının hansı hissəsi dibində kiçik oval dəliyi olan tərənəmli slindirdən ibarətdir?

- A) alüminium gövdə
- B) formalaşdırıcı slindri olan disk stol
- C) əyri reduktorlu elektrikötürücüsü
- D))kotlet kütləsi üçün bunker
- E) panirovka üçün suxarısı olan bunkerli olan disk stolu

96. PDM-5 yağdoğrayıcı maşının hansı hissəsinə bilavasitə çərçivəli təkərin fırlanması ilə təsir etmək olar?

- A) çiyin örtüyünün gövdəsinə
- B) yükləyici slindrlərə
- C) çərçivəli ötürücü
- D)) porşənə
- E) porsiyaları dozalaşdıran mexanizm

97. Yağdoğrayıcının hansı hissəsi işçi kamera adlanır və kapron filyer üzərinə quraşdırılır?

- A) çiyin örtüyünün gövdəsinə
- B)) porşen
- C) çərçivəli ötürücü
- D) yükləyici slindrlərə

E) porsiyaları dozalaşdırən mexanizm

98. Hansı formalaşdırıcı maşın doğrayıcı məftilləri olan çərçivə, sürüşdürücü, ötürücü və idarəetmə pultundan ibarətdir?

A) MPΓ-300A maşını

B)) PMM maşını

C) MKW-250 maşını

D) MKT-150 maşını

E) PDM-5 yağdoğrayıcı

99. PMM maşınının hansı hissəsində dəlikli puason və işlək qaykalar quraşdırılıb?

A) idarəetmə pultu

B)) kəsici çərçivə

C) sürüşdürücü

D) ötürücü

E) vintli qurğular

100. Xəmiryayan maşınlar hansı sinfə aiddir?

A) məhsuldarlıq

B) güc

C) faydalı iş əmsalı

D)) formalaşdırıcı avadanlıqlar

E) sürət

101. İstifadə sahəsində kompressorlar neçə qrupa bölünür ?

A)) stasionar və nəqlədici platformalı

B) platformalı

C) yükqaldıran

D) nəqlədici

E) soyuducu

102. MFK-2240 tipli avadanlıq aşağıdakılardan hansılara aiddir?

A)) formalaşdırıcıya

B) kəsiciyə

C) doğrayıcıya

D) ticarət avtomatlarına

E) presləyiciyə

103. Məhsulə müəyyən forma verilməsi və sonrakı emal zamanı formanı saxlaması hansı prosesə aiddir?

A)) formalaşdırma prosesinə

B) kimyəvi prosesə

C) fiziki prosesə

D) istilik prosesinə

E) ilkin emal prosesinə

104. Bərk xəmir yoğurmaq üçün hansı tipli maşınlardan istifadə edilir?

A) UMM

B) AT-506

C)) MTN-15

D) MUM

E) MOK-250

105. Xəmirin intensiv yoğrulması üçün hansı maşınlardan istifadə edilir?

A) MPT

B) YMM

D) MUM

E) MUK-60

E)) P3-YTU-3

106. Doğranılma üçün maşınlar neçə qrupa bölünür?

A) 2

B) 3

C)) 4

D) 5

E) 6

107. Xammalın xırdalanması üçün maşınları şərti olaraq neçə qrupa bölünür?

A)) 2

B)3

C) 4

D) 5

E) 6

108. İşçi orqanının hərəkət xarakteri və formasından asılı olaraq tərəvəzdoğrayan maşınlar neçə qrupa bölünür?

A) 2

B) 3

C) 4

D) 5

E) 6

109. Hansı maşının mexanizmində tərəvəzlərin doğranması porşen vasitəsilə tərpənməz bıçaqla həyata keçirilir?

A) puansonlu tərəvəzdoğrayan maşınlar

B) rotorlu tərəvəzdoğrayan maşınlar

C) diskli tərəvəzdoğrayan maşınlar

D) kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar

E) məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar

110. Ətçəkən maşınlar nə ilə fərqlənir?

A) quruluşuna görə

B) qabaritinə görə

C) hazırlandığı materiala görə

D) quraşdırılmasına görə

E) təyinatına görə

111. Hansı maşının mexanizmi gövdə ,elektrik mühərriki,ötürücü qurğu, araba və işçi alətdən ibarətdir?

A) diskli tərəvəzdoğrayan maşınlar

B) rotorlu tərəvəzdoğrayan maşınlar

C) puansonlu tərəvəzdoğrayan maşınlar

D) ətyumşaldıcı

E) məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar

112. Hansı maşının mexanizmi ötürücü,doğrayıcı mexanizm ötürücü və boşaldıcı qurğulardan ibarətdir?

- A) diskli tərəvəzdoğrayan maşınlar
- B) çörəkdoğrayan maşının mexanizmi
- C)) puansonlu tərəvəzdoğrayan maşınlar
- D) kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
- E) məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar

113. Çörəkdoğrayan maşının hansı hissəsi barmaqlı eksentrikdən və ötürücü vala birləşdirilmiş 2 disqdən ibarətdir?

- A) əksyükləyici
- B)) tənzimləmə mexanizmi
- C) şatun
- D) kronşteyn
- E) bıçaq disq

114. Çörəkdoğrayan maşında hansı mexanizm qoruyucu qapağı olan hərəkətedici qəbuledən tabaqdır?

- A) əksyükləyici
- B) şatun
- C) tənzimləmə mexanizmi
- D)) boşaldıcı mexanizm
- E) bıçaq disq

115. AXM-300T çörəkdoğrayan maşınının hansı hissəsi zəncirli ötürücü üzərində quraşdırılmış barmaqlığa təsir edən itələyicidən ibarətdir?

- A) əksyükləyici
- B) şatun
- C)) verici mexanizm
- D) kronşteyn
- E) bıçaq disq

116. Neçə çörək doğandıqdan sonra ovuntu üçün nəzərdə tutulmuş yeşik təmizlənir?

A)) 50

B) 80

C) 100

D) 120

E) 140

117. Hansı maşında məhsul bıcağa qalınlığı ötürücü mexanizmlə tənzimlənən qurğu ilə verilir?

A) МРГ-300А maşınında

B)) МРГY-370 maşınında

C) MKW-250 maşınında

D) МКГ-150 maşınında

E) MKN-11 maşınında

118. Hansı maşın gövdə,elektrik mühərriki,ötürücü müxanizm,diskli bıcaq,məhsulun qalınlığını tənzimləyən qurğu,universal tabaq,bıcaq itiləyən qurğudan ibarətdir?

A) МРГ-300А maşınında

B) МРГY-370 maşınında

C) MKW-250 maşınında

D)) МКГ-150 maşınında

E) MKN-11 maşınında

119. МРГ-300А maşınının hansı hissəsi bölgülənir,dəstək,iki təmizləyici və dayaq və iki dayaq masasından ibarətdir?

A)) ötürücü mexanizm

B) elektrik mühərrikinni valı

C) qalınlığın tənzimləyicisi

D) universal tabaq

E) düz kəsim tabağa

120. Hansı maşın məhsulunu yalnız doğranması deyil həm də üst-üstə qalaqlanmasını təmin edir?

A) ötürücü mexanizm

B)) elektrik mühərrikinin valı

C) qalınlığın tənzimləyicisi

D) universal tabaq

E) düz kəsim tabağa

121. Hansı maşınlar bir-birindən məhsulun bıçağa verilməsi və bir çox konstruktiv xüsusiyyətlərinə görə fərqlənilirlər?

A) suxarı və ədviyyatları xırdalayan maşın

B)) gastronomiya məhsullarını doğrayan maşın

C) qoz xırdalayan və ədviyyat əzən maşın

D) bişmiş tərəvəzləri doğrayan maşın

E) çiy tərəvəzləri doğrayan maşın

122. Barabanlı dozalaşdırıcı maşının məhsuldarlığı hansı düsturla hesablanır ?

A)  $Q = m\rho\varphi$

B))

$$Q = \frac{1}{2\pi} \int L Z_c^* K \omega$$

C)  $Q = m\rho\varphi \cdot 3600$

D)

$$N = K_1 + K_2$$

E)  $N = K_1 K_2 mg$

123. Formalaşdırma maşınının elektrik mühərrikinin gücü hansı düsturla hesablanır ?

A)  $N = N_1 + N_2$

B))  $N = N_1 / N_2 \varphi$

C)  $N = m\rho\varphi$

D)  $N = mpcos\alpha$

E)  $N = m\rho\phi\cos\alpha$

124. Fasiləli işləyən kartoftəmizləyici maşınların nəzəri məhsuldarlığı hansı düsturla hesablanır ?

A)  $Q = V\rho\phi$

B)  $Q = mv$

C)  $Q = mg$

D)  $Q = Tg$

E)  $Q = V$

125 . Fasiləli təsirli bükmə-qablaşdırma avadanlıqların məhsuldarlığı hansı düsturla hesablanır ?

A)  $Q = m\rho\phi$

B)  $Q = k/T$

C)  $Q = k m$

D)  $Q = m 3600$

E)  $Q = kT$

126. Aşağıdakı formul maşının hansı göstəricisini ifadə edir?

$$G = 60 \pi D n l h \rho\phi, \text{ rq/saat}$$

A) güc

B) faydalı iş əmsalı

C) sərf olunmuş güc

D) məhsuldarlıq

E) faydalı güc

127. Özü, ötürücü val,diyircəklə şnekə birləşdirilmiş pər və döymə qurğusu,yükləyici bunker hansı maşının hissələridir?

A) kolloid dəyirman

B) ətçəkən maşın

C) qəhvə üyüdən maşın

D) kutter

E) sürtülmə maşını

128. Doğrayıcı maşının hansı göstəricisini aşağıdakı formul ifadə edir?

$$Q=m/t(y) + t(b)$$

- A) gücü
- B) faydalı iş əmsalını
- C) məhsuldarlığı
- D) sərf olunmuş gücü
- E) faydalı gücü

129. Hansı maşının mexanizmində məhsul barabanının qarşısındakı tərpənməz slindirlik divara şaqüli bərkidilmiş bıçaqla doğranır?

- A) rotorlu tərəvəzdoğrayan maşınlar
- B) diskli tərəvəzdoğrayan maşınlar
- C) puansonlu tərəvəzdoğrayan maşınlar
- D) kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
- E) məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar

130. Hansı maşınlar yükləyici bunker, diskli bıçaq, reduktor, hərəkətli platforma və itiləyicidən ibarətdir?

- A) diskli tərəvəzdoğrayan maşınlar
- B) rotorlu tərəvəzdoğrayan maşınlar
- C) puansonlu tərəvəzdoğrayan maşınlar
- D) kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
- E) məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar

131. Ətin iri çəkilməsində tor bıçağın dəliyi hansı ölçüdə olur?

- A) 3mm diametrli
- B) 5mm diametrli
- C) 7mm diametrli
- D) 9mm diametrli
- E) 11mm diametrli

132. Çörəyin yaxşı doğranması nə ilə şərtlənir?

- A) doğranmanın düzgün seçilmiş rejimi ilə
- B) çörəyin keyfiyyəti ilə
- C) bucağın materialı ilə

D) içliyin məsaməliyi

E) basılmanın deformasiyası ilə

133. Ticarət avtomatları neçə qrupa bölünür?

A)) iki (2) qrupa, üç sinifə (3 qrup deməkdir)

B) ədədi mallar qrupu

C) maye mallar qrupu

D) siqaret mallar qrupu

E) səpələnən mallar qrupu və s.

134. Ticarət avtomatları neçə hissədən ibarətdir?

A)) 8 hissəyə (gövdə, yükləmə qurğusu və s.)

B) 10 hissəyə

C) 15 hissəyə

D) 7 hissəyə

E) 4 hissəyə və s.

135. Ədədi mallar satan AT-554 markalı avtomat vasitəsi ilə hansı mallar satılır?

A)) paketlərdə, bankalarda stəkanlarda (kolbasalar, süd məhsulları, hissə verilmiş ət, pendir və s. satılır)

B) limonat

C) siqar

D) kükürd

E) papiros və s.

136. “Break Point 56” ticarət avtomatına neçə vahid mal yerləşdirə bilər?

A) 150

B)) 152

C) 180

D) 175

E) 163

137. Tək-tək bükülmüş malların satışı üçün olan avtomatlar neçə növə bölünür?

A) 2 (kasetli, nəqliyyatlı)

B)) 4 (kasetli, nəqliyyatlı, rəfli, bunkerli)

C) 1 (kasetli)

D) 3 (kasetli, rəfli, bunkerli)

E) 5 (kasetli, rəfli, bunkerli, nəqliyyatlı, mərtəbəli)

138. Xırdalayıcı maşınlar neçə qrupa bölünür ?

A) 2

B)) 3

C) 8

D) 5

E) 11

139. Ətçəkən maşınlar məhsuldarlıqdan asılı olaraq neçə qrupa bölünür ?

A)) 3

B) 8

C) 1

D) 6

E) 4

140. Hansı avadanlıqlar ticarətdə məhsulların emalı zamanı yüksək keyfiyyət təmin edir, itkinin qarşısını alır, ticarət işçilərinin əməyini yüngülləşdirir?

A)) qablaşdırıcı-bükücü avadanlıqlar

B) qaldırıcı-yükləyici avadanlıqlar

C) xırdalayıcı avadanlıqlar

D) nəzarət-kassa avadanlıqlar

E) çəki-ölçü avadanlıqlar

141. Məhsulların yaxşı qalmasını, istehlak keyfiyyətinin və saxlanılması müddətini artıran, itkinin qarşısını alan və görünüşünü yaxşılaşdıran proses necə adlanır?

A) xırdalanma

B) dondurulma

C)) əvvəlcədən qablaşdırma

D) bölünmə

E) doğranılma

142. Təyinatına görə qablaşdırıcı avadanlıqlar neçə qrupa bölünür?

- A) 2
- B) 3
- C)) 4
- D) 5
- E) 6

143. Tütün məmulatı satan AT-600 B markalı avtomat nə qədər mal tutur?

- A)) 610-1030 paçka siqaret, 230 kibrit qutusu daraqlara yerləşdirilir
- B) 500 paçka
- C) 400 paçka
- D) 600 paçka
- E) 450 paçka və s.

144. Tərəvəz doğrayan maşınlar konstruktiv tərtibatına görə hansılara bölünür?

- A)) diskli
- B) rotorlu
- C) diskli, rotorlu
- D) puanson
- E) kombinəlaşdırılmış

145. Tərəvəzdoğrayan maşınların məhsuldarlığı hansı düsturla hesablanır ?

- A)  $Q=mg$
- B)  $Q=F_0 V_0 \rho \varphi$
- C)  $Q= h\nu Z_0$
- D)  $Q= \Pi nR$
- E))  $Q=mg\cos\varphi$

146. Məhsulun reklamını və alıcı tərəfindən seçilməsini nə asanlaşdırır?

- A) xırdalanma
- B) dondurulma
- C) doğranılma
- D)) bükülmə
- E) bölünmə

147. Hansı avadanlığın köməyi ilə məhsuldarlığı artırmaq, əmək və material itkisinin qarşısını almaq, mağaza işçilərinin əməyini yüngülləşdirmək və xidmətin mədəniyyətini artırmaq olar?

- A) çəki-ölçü avadanlıqları
- B) yükləyici-qaldırıcı avadanlıqlar
- C) xırdalayıcı avadanlıqları
- D) nəzarət-kassa avadanlıqları
- E) qablaşdırıcı-bükücü avadanlıqlar

148. Hansı aparatlar dozalaşma məhsulun həcmi, çəki və buraxılma müddətinə görə təsir göstərir?

- A) çəkici aparatlar
- B) qablaşdırıcı aparatlar
- C) qaldırıcı, yükləyici aparatlar
- D) xırdalayıcı aparatlar
- E) nəzarət-kassa aparatları

149. Mağazaların təhcizatı üçün istifadə olunan soyuducu avadanlıqlar neçə qrupa bölünür?

- A) 2
- B) 3
- C) 4
- D) 5
- E) 6

150. Soyuducu ticarət avadanlıqları günəş şüaları düşən yerdən, qızdırıcı cihaz və digər istilik mənbələrindən nə qədər uzaq məsafədə yerləşdirilməlidir?

- A) 0,5m
- B) qm
- C) 2m
- D) 2,5m
- D) 3m

151. Soyuducu vitrinlərdə mallar hansı temperaturda saxlanılır?

- A) -18 dərəcədən -10 dərəcəyədək
- B) -10 dərəcədən -5 dərəcəyədək
- C) -5 dərəcədən - 1 dərəcəyədək
- D)) -2 dərəcədən +6 dərəcəyədək
- E) 3 dərəcədən +10 dərəcəyədək

152. Neçə soyudulma üsulu var?

- A) 2
- B) 3
- C)) 4
- D) 5
- E) 6

153. Soyuducu-agentin buxarlarını sorub onları sıxılmış vəziyyətdə kondensatora göndərən qurğu necə adlanır?

- A)) kompressor
- B) termostat
- C) requlyator
- D) stabilizator
- E) buraxlandırıcı

154. Maye freonun buxarlandırıcıya cerilməsi ilə idarəedici ventillə təzyiqin aşağı salınması hesabına aşağı temperaturda qaynamanın təmin edilməsi hansı qurğuda həyata keçirilir?

- A) kompressor
- B) kondensator
- C)) idarəedici ventil
- D) stabilizator
- E) buxarlandırıcı

155. Soyudulma kamerasında hansı məhsulların saxlanılması zamanı rütubət artır və buxarlandırıcı qarla örtülür?

- A) soyuq məhsullar
- B) meyvə tərəvəz

- C) maye məhsullar
- D)) qaynar məhsullar
- E) çiy məhsullar

156. Qənnadı məhsulları,tort ,pirojna və suflelərin satılması üçün nəzərdə tutulan soyuducu vitrinlərdə neçə rəf olur?

- A) 1
- B) 2
- C)) 3
- D)4
- E) 5

157. Soyuducu kameralar,dolablar ,bağlı piştaxtalar nə üçün istifadə olunur?

- A))malların saxlanması üçün
- B) malların nümayişi və satılması üçün
- C) malların göstərilməsi üçün
- D) az müddətdə dondurulma
- E) uzun müddətli dondurma

158. Aşağı temperaturlu avadanlıqlarda məhsullar hansı temperaturda saxlanılır?

- A) -5 dərəcə və aşağı
- B) -10 dərəcə və aşağı
- C))-18 dərəcə və aşağı
- D) -20 dərəcə və aşağı
- E) -25 dərəcə və aşağı

159. Dondurulmuş məhsullar hansı temperaturda saxlanılır?

- A) 10-15 dərəcə
- B) 5-10 dərəcə
- C) 5-6 dərəcə
- D)) 2-3 dərəcə
- E) 0-2 dərəcə

160. Soyuducu olan sahədə səthinin temperaturu nə qədər olan cisimlərin yerləşdirilməsi qadağandır?

- A) 60 dərəcədən çox
- B) 100 dərəcədən çox
- C) 150 dərəcədən çox
- D) 200 dərəcədən çox
- E) 300 dərəcədən çox

161. Soyuducu agentin ətraf mühitin temperaturun hesabına qaynaması hansı qurğuda baş verir?

- A) requlyator
- B)) buraxlandırıcı
- C) kompressor
- D) stabilizator
- E) kondensator

162. Hansı qurğuda elektrikli mühərriki və kompressor eyni hermetik yerdə vahid blok təşkil edirlər?

- A) avtomatik kompressor
- B) avtomatik cihazı
- C) soyuducu kamera
- D)) hermetik soyuducu aqreqat
- E) ştampla pılətə

163. Əsas ərimə prosesi olan ən sadə soyudulma üsulu hansıdır?

- A) buz-duz soyudulması
- B) quru buzla soyudulma
- C) soyuducu maşınla soyudulma
- D)) buzla soyudulması
- E) kompressorlu soyuducu maşınla soyudulma

164. Süd məhsulları, kolbasa məmulatları və digər qida məhsullarının satılması üçün nəzərdə tutulan soyuducu-vitrində neçə rəf olur?

- A)) 1

B)2

C) 3

D) 4

E) 5

165. Tərəzilərin istismar qaydasına hansılar aiddir ?

A)) çəki göstəricilərinin əyaniliyi

B) çəkinin dəyişməzliyi

C) həssaslıq

D) sabitlik

E)çəkinin dəqiqliyi

166. Qeydiyyat,nəzarət,alınanların ilkin emalı,çap olunan sənədlərin formalaşması,saxlanması üçün avadanlıqlar necə adlanır?

A) çəkici-ölçülü

B) Qablaşdırıcı

C) yükləyici-nəqlədiçi

D) xırdalayıcı

E)) kassa-nəzarət

167. Hansı qurğu çəkin çapa verilməsi, rekvizitlərin kontrol lentə yazılmasını təmin edir?

A)) çek çapan edən qurğu

B) çıxış qurğusu

C) operativ-yaddaş qurğusu

D) rejim qıfılı və açar

E) indikator qurğusu

168. Hansı qurğu təsvirləri kağıza köçürür?

A) çek çap edən qurğu

B) nəzarət hesablayıcı

C)) printer

D) rəqəm düyməsi

E) lentin nəqli düyməsi

169. Qeydiyyat,nəzarət,alınanların ilkin emalı,çap olunan sənədlərin formalaşması,saxlanılması üçün avadanlıqlar necə adlanır?

A) çəkici-ölçülü

B) qablaşdırıcı

C) yükləyici-nəqləyici

D) xırdalayıcı

E)) kassa-nəzarət

170. Hansı qurğu çəkin çapa verilməsi,rekvizitlərin kontrol lentə yazılmasını təmin edir?

A) ) çek çapan edən qurğu

B) çıxış qurğusu

C) operativ-yaddaş qurğusu

D) rejim qıfılı və açar

E) indikator qurğusu

171. Hansı qurğu təsvirləri kağıza köçürür?

A) çek çap edən qurğu

B) nəzarət hesablayıcı

C)) printer

D) lentin nəqli düyməsi

E) rəqəm düyməsi

172. Printerin çap etdiyi kağızın eni nə qədərdir?

A) 8,9,16mm

B) 10,19,26mm

- C) 18,19,26mm
- D) 28,39,46mm
- E)) 58,69,76mm

173. Printerdən keçən kağızın və ya etikenin və ya ştrik kodun eni nə qədərdir?

- A) 20-56mm
- B) 30-92mm
- C) ) 50-102mm
- D) 60-122mm
- E) 65-140mm

174. Printerdə çap olunan ştrixkod və etiketlərin uzunluğu nə qədər olur?

- A) 15-218mm
- B) 25-318mm
- C) 30-318mm
- D)) 35-318mm
- E) 45-418mm

175. Hansı NKM kompüter-kassa sistemində işləyir lakin bu sistemi idarə edə bilmir?

- A)) NKM-nin passiv sistemi
- B) NKM-nin aktiv sistemi
- C) avtonom NKM
- D) fiksəedici registratorl
- E) indiqatorlu NKM

176. Hansı NKM kompüter kassa terminalına aiddir, EHM bazası əsasında təşkil edilib?

- A) NKM-nin passiv sistemi
- B) ) aktiv NKM sistemi
- C) avtonom NKM

D) fiksəedici reqistratorlar

E) indiqatorlu NKM

177. Hansı NKM yalnız kompüter-kassa sistemdə rabitə kanalından alınanlar hesabına işləyir?

A) NKM-nin passiv sistemi

B) aktiv NKM sistemi

C) avtonom NKM

D)) fiksəedici reqistratorlar

E) indiqatorlu NKM

178. Nəzarət-kassa maşınlarının neçə ötürücüsü var ?

A)) 2

B) 3

C) 4

D) 5

E) 6

179. Nəzarət-kassa maşınının hansı hissəsi bütün icraedici mexanizmlərə təsir edir?

A) elektrik ötürücü

B) əl dəstəyi

C) açıq şestern

D)) ötürücü

E) istiqamətləndirici mexanizm

180. Nəzarət kassa maşınlarının hansı hissəsi klaviş qutusunda birləşdirilmiş sıralarla klavişdən ibarətdir?

A)) mexanizmin klavyaturası

- B) ötürücü
- C) indiqator
- D) qəbuledici
- E) istiqamətləndirici

181. Nəzarət-kassa maşınının hansı hissəsi bilvasitə hesablayıcı və elektrik ötürücünün tormozu ilə əlaqədardır?

- A) çap
- B) ötürücü
- C) istiqamətləndirici mexanizm
- D) qəbuledici
- E) istiqamətləndirici

182. Nəzarət-kassa maşınlarının hansı hissəsi rəqəmli diskli çarxlardan ibarətdir?

- A) çap
- B) ötürücü
- C) indiqator
- D) indiqator mexanizm
- E) istiqamətləndirici

183. Nəzarət-kassa maşınlarının hansı hissəsi asan açılan qapaqla örtülür və lentin dəyişdirilməsini təmin edir?

- A) çap
- B) ötürücü
- C) indiqator
- D) çap mexanizmi
- E) istiqamətləndirici

184. Nəzarət-kassa maşınlarının hansı hissəsi istiqamətləndirici mexanizmin göstəricilərini cəmləyici hesablayıcıya ötürür?

- A) ötürücü mexanizm
- B) ötürücü
- C) indiqator
- D) qəbuledici

E) istiqamətləndirici

185. Hansı maşın bu hissələrdən ibarətdi: I.çıxış qurğusu; II.indikasiya qurğusu; III.operativ yaddaş; IV.çek çap edən qurğu; V.rejimlərin qıfıl və arası

A)) nəzarət-kassa

B) qablaşdırma

C) yükləyici-nəqləyici

D) çəkic

E) xırdalayıcı

186. Hansı qurğu hesabın toplanması üçün klaviatura,bölmənin hesablayıcı nömrəsi,kassirin parol və nömrəsi,əvvəlki hesabatların ləğvinə ümumi cəmlənə,çekin proqramlaşmasını təmin edir?

A) çek çapan edən qurğu

B)) çıxış qurğusu

C) operativ-yaddaş qurğusu

D) rejim qıfılı və açar

E) indikator qurğusu

187. İndikasiya qurğusu neçə indikatora malikdir?

A)) 2

B) 3

C) 4

D) 5

E) 6

188. Hansı qurğular əl ilə,portativ və stasionar olmaqla qruplara bölünür?

A) çek çap edən qurğu

B) nəzarət hesablayıcı

C) lenti nəql edən düymə

D)) printer

E) rəqəm düyməsi

189. Hansı qurğu termobaşlıq, sıxıcı,plomka yasdıqdan ibarətdir?

A) indikator

- B) operativ
- C) çıxış qurğusu
- D) nəzarət hesablayıcı
- E) çap qurğusu

190. Dövlət reyestrinə görə kassa aparatları neçə qrupa təsnifatlaşdırılır?

- A) 2
- B)) 3
- C) 4
- D) 5
- E) 6

191. Yüksək məhsuldarlıq, işdə etibarlılıq, konstruksiyada rahatlıq, kiçik kütlə hansı tələbatlara uyğundur?

- A)) texniki
- B) estetik
- C) ticarət-istismar
- D) sanitar gigiyenik
- E) metroloji

192. Hesabat-kassa əməliyyatlarının mexanikləşməsi və avtomatlaşması ,maşının konstruksiyasına ticarət prosesinə uyğunluğu, istismar, texniki qulluq və təmirin rahatlığının tələbatlara hansı tələblərə uyğundur?

- A) texniki
- B) estetik
- C)) ticarət-istismar
- D) metroloji
- E) sanitar-gigiyenik

193. Nəzarət-kassa maşınlarının hansı hissəsi dəstəkli val və ötürücü mexanizmlərdən ibarətdir?

- A) elektrik ötürücü
- B)) əl dəstəyi
- C) açıq şestern

D) açıq dişli çarx

E) istiqamətləndirici mexanizm

194. Hansı mexanizm şifrə və cəmlərin tərtib olunması üçün nəzərdə tutulmuşdur ?

A) çap

B) ötürücü

C) indiqator

D) qəbuledici

E)) istiqamətləndirici

195. Nəzarət kassa maşınlarının hansı hissəsi klaviş və lingdən ibarətdir?

A) çap

B) istiqamətləndirici mexanizm

C) indiqator

D) qəbuledici

E)) istiqamətləndirici

196. Nəzarət-kassa maşınlarının hansı hissəsi pəncərə formasında olmaqla 1 və 2 tərəfli ola bilər?

A) çap

B) ötürücü

C)) indiqator

D) qəbuledici

E) indiqator mexanizmi

197. Nəzarət-kassa maşınının hansı hissəsi iş tsikli bitdikdən sonra cəmlərin göstərilməsini həyata keçirir?

A) çap

B) ötürücü

C) indiqator

D)) indiqator mexanizmi

E) istiqamətləndirici

198. Nəzarət-kassa maşınlarının hansı hissəsi çeklərin hazırlanmasını təmin edir?
- A) çap
  - B)) çap mexanizmi
  - C) indikator
  - D) qəbuledici
  - E) istiqamətləndirici
199. Nəzarət-kassa maşınlarının hansı hissəsi rəngləyici lent,qutu və yastıqlardan ibarətdir?
- A) çap
  - B) ötürücü
  - C) indikator
  - D) qəbuledici
  - E)) rəngləyici mexanizm
200. Ticarət avtomatının hansı hissində buraxılan maldan asılı olaraq lazımı temperatur,nəmlik və ya təzyiq yaradılır?
- A) məhsulun hazırlıq qurğusu
  - B)) temperatur rejimini tənzimləyən qurğu
  - C) dozalaşdırıcı qurğu
  - D) pul mexanizmi
  - E) köməkdəici avadanlıq
201. Təyinatından asılı olaraq ticarət avtomatları neçə qrupa bölünür ?
- A)) 3
  - B) 4
  - C) 5
  - D) 6
  - E) 7

202. Hansı ticarət avadanlıqlarında seksiyanın dibi elektrik mühərriki ilə hərəkətə gələn sonsuz lentdən və onun üzərində yerləşən müxtəlif növlü mallardan ibarətdir?

- A) nəqlədiçi
- B) bunker
- C) kasetli
- D)) gözcüklü
- E) kasetli gözcüklü

203. Hansı ticarət avtomatları konfet, peçenye, dondurma, butulka və bankada olan içkilərin satılması üçün nəzərdə tutulub?

- A) nəqlədiçi
- B)) bunker
- C) kasetli
- D) gözcüklü
- E) kasetli gözcüklü

204. Hansı ticarət avtomatlarında mallar bunkerdə sərbəst formada yerləşən aradan verici mexanizmdə kütlə və ya ədədlə buraxılır?

- A) nəqlədiçi
- B)) bunker
- C) kasetli
- D) gözcüklü
- E) kasetli gözcüklü

205. Break Point 56" ticarət avtomatında hər tabaqda neçə mal yerləşdirmək olar ?

- A) 114
- B) 124
- C) 136
- D) 144
- E)) 152

206.Hansı ticarət avadanlıqlarının tətbiqi ilə ticarətin effektivliyi artır,dövriyyədə ləngimələr azalır,texnoloji əməliyyatların mexanikləşmə və avtomatlaşma səviyyəsi qalxır ?

- A) ölçü avadanlıqları
- B) ticarət avadanlıqları
- C) yükləyici-nəqləyici avadanlıqları
- D) nəzarət-kassa maşınları
- E) ticarət avtomatları

207.Qəhvəsatan ticarət avtomatlarını mütəxəssislərin fikrincə harada quraşdırmaq daha məqsədyönlüdür?

- A) vağzalda
- B) biznes mərkəzində
- C) təhsil müəssisələrində
- D) metroda
- E) əyləncə mərkəzlərində

208.Bahalı malsatan ticarət avtomatlarını mütəxəssislərin fikrincə harada quraşdırmaq daha məqsədyönlüdür?

- A) vağzalda
- B) biznes mərkəzində
- C) təhsil müəssisələrində
- D) metroda
- E) əyləncə mərkəzlərində

209.Hansı ticarət avtomatlarında mallar üfiqi və ya şaquli istiqamətlərdə yan-yana yaxud üst-üstə yığılır?

- A) nəqləyici
- B) bunker
- C) kasetli
- D) gözcüklü
- E) kasetli gözcüklü

210. Hansı ticarət avtomatlarında bir-birindən arakəsmələrlə ayrılmış kassetlərdən istifadə olunur?

- A) nəqlədiçi
- B) bunker
- C)) kasetli
- D) gözcüklü
- E) kasetli gözcüklü

211. Hansı ticarət avtomatları buterburod ,pirojna ,çörək bulka məmulatlarının satılması üçün istifadə olunur?

- A) nəqlədiçi
- B) bunker
- C) kasetli
- D)) gözcüklü
- E) kasetli gözcüklü

212. Break Point 36" ticarət avtomatında hər tabaqda neçə mal yerləşdirmək olar?

- A) 76
- B) 85
- C) 105
- D)) 114
- E) 128

213. İnkişaf etmiş ölkələrdə ticarət avtomatları ilə satılan mallar realizə olunan malların neçə faizini təşkil edir?

- A)) 10-12%
- B) 14-16%
- C) 15-18%
- D) 16-19%
- E) 18-20%

214. Ticarət işçilərinin əməyini nə yüngülləşdirir?

- A)) yaxşı təmin olunmuş zal
- B) xidmət forması

- C) iri ticarət şəbəkəsi
- D) ticarət müəssisəsində təhlükəsizlik
- E) regional bazarın öyrənilməsi

215. Ticarət müəssisələrindəki mebel hansı avadanlıqlara aiddir?

- A) ölçücü avadanlıqlar
- B)) qeyri-mexaniki ticarət-texnoloji avadanlıqlar
- C) nəzarət kassa avadanlıqları
- D) soyuducu avadanlıqlar
- E) qablaşdırıcı-bükücü avadanlıqlar

216. Verilmiş müəssisənin hansı avadanlıqları əsas görünüşü təmsil edir?

- A) nəzarət kassa avadanlıqlar
- B) soyuducu avadanlıqlar
- C) qablaşdırıcı və bükücü avadanlıqlar
- D)) mebel
- E) ölçücü avadanlıqla

217. Bir-birindən ayrılmayan hissələrlə birləşən mebel necə adlanır?

- A)) sökülməyən mebel
- B) yığılan və sökülüb-yığılan
- C) birləşən-sökülən
- D) universal-yığılan
- E) seksiyalı

218. Mebel bolt, vint, sancaq, cəftələrlə birləşibsə, necə adlanır?

- A) sökülməyən mebel
- B) yığılan və sökülüb-yığılan
- C)) yığılıb-sökülən
- D) universal-yığılan
- E) seksiyalı

219. Əgər mebel elə hissələrdən təşkil olunubsa, onu funksional təyinatına və ölçülərinə görə yığmaq mümkündür, bu mebel necə adlanır?

- A)) sökülməyən mebel

- B) yığılan və sökülüb-yığılan
- C) birləşən-sökülən
- D) seksiyalı
- E)) universal-yığılan

220. Dörd bir tərəfdən açıq olub özünəxidmət mağazalarında istifadə olunan açıq vitrinlər necə adlanır?

- A) rəf
- B) piştaxta
- C) vitrin
- D)) qondola
- E) tabaq

221. Çox baha olmayıb mağazaların tərtibatına çox istifadə olunan yaxşı keyfiyyətli mebel necə adlanır?

- A) qondola
- B)) piştaxtalar
- C) vitrin
- D) rəf
- E) tabaq

222. Alıcıların malları rahat əldə etməsi, mebellərin personal tərəfindən mallarla doldurulması və malalrın rahat görünüşünü nə təmin edir?

- A) istismar
- B) iqtisadi
- C) erqonomik
- D) estetik
- E)) antropoloji göstəricilər

223. Mebelin forma hissələri və rəngi onun funksional təyinatı və ticarət zalının interefer görünüşünə uyğunluğu hansı tələblərə cavab verir?

- A)) estetik
- B) iqtisadi
- C) erqonomik

D) istismar

E) sanitar-gigiyenik

224. Mağaza və ticarət zallarında malların qəbulu, saxlanması, satışa hazırlanması və anbarlarda saxlanması üçün mebelin əlamətləri hansı xassəyə aiddir?

A) quraşdırılma üsulu

B)) istifadə məkanı

C) əmtəə profili

D) komplektlik

E) funksional

225. Metallik, ağac, kombinə edilmiş, şüşə, plastik və digər materiallardan hazırlanma mebellərin hansı əlamətlərinə aiddir?

A) quraşdırılma üsulu

B) istifadə məkanı

C) əmtəə görünüşü

D)) hazırlanma materialı

E) funksional

226. Əgər mebel şarnillə birləşdirilsə və bunların köməyi ilə ölçülərini dəyişmək olursa, o necə adlanır?

A) sökülməyən mebel

B)) yığılan və sökülüb-yığılan

C) birləşən-sökülən

D) universal-yığılan

E) seksiyalı

227. Əgər mebel ayrı-ayrı hazır hissələrdən ibarətdir və rəflər, yeşiklər konşteynlə birləşdirilir və ya sərbəst qoyulursa, necə adlanır?

A) sökülməyən mebel

B) yığılan və sökülüb-yığılan

C) birləşən-sökülən

D)) seksiyalı

E) universal-yığılan

228. Eksperinontal, səviyyəli və kütləvi əlamətləri hansı mebellərə aiddir?

A) quraşdırılma üsulu

B)) istehsal xarakteri

C) komplektlik

D) istifadə məkanı

E) konstruksiya

229. Hansı mebel az miqdarda ,üstünlüklərinin və çatışmayan cəhətlərinin aşkarlanması üçün istehsal edilir?

A) seriyalı

B) açılıb-yığılan

C)) eksperimental

D) kütləvi

E) sökülməyən

230. Hansı mebel çox miqdarda uzun müddət konstruksiyası dəyişilmədən istehsal edilir?

A) seriyalı

B) açılıb-yığılan

C) eksperimental

D)) kütləvi

E) sökülməyən

231. Hansı tələblərə uyğun olaraq mebel elə materialdan hazırlanır ki,asan təmizlənsin?

A) istismar

B) iqtisadi

C) ergonomik

D)) sanitar-gigiyenik

E) estetik

232. Liftin şaxtasının yuxarı tərəfində nə yerləşir?

A)) maşın şöbəsi

- B) sirkən
- C) paylayıcı şəbəkə
- D) idarəetmənin maqnit stansiyası
- E) sürət tənzimləyicisi

233. Konveyerin hansı hissəsi oxun meyl bucağını dəyişir və hərəkətsiz seksiyanı əsas seksiya istiqamətində yönəldir ?

- A) əsas seksiya
- B) hərəkətli seksiya
- C) araba
- D) elektrik ötürücüsü
- E) elektrohidroötürücü

234. Konveyerin hansı hissəsi motor-barabandır və konveyer lentinin hərəkətinin tarazlığını təmin edir?

- A) əsas seksiya
- B) hərəkətli seksiya
- C) araba
- D) elektrik ötürücüsü
- E) elektrohidroötürücü

235. Vintli konyerlər üçün nə nəzərdə tutulmuşdur?

- A) tək-tək və tarada olan malların nəqli üçün
- B) tozlu, yanan və buxarlanan malların nəqli üçün
- C) narındənəvər və lifli malların nəqli üçün
- D) xırda detalların nəqli üçün
- E) torpaq və qumun nəqli üçün

236. Yırğalanan konveyerlər nə üçün nəzərdə tutulmuşdur?

- A) tək-tək və tarada olan malların nəqli üçün
- B) tozlu, yanan və buxarlanan malların nəqli üçün
- C) narındənəvər və lifli malların nəqli üçün
- D) xırda detalların nəqli üçün

E)) torpaq və qumun nəqli üçün

237. Ticarət avtomatlarının təsnifatında dolab tipli ,panel tipli avtomatlar kimi əlamətlər hansı qrupun tələbinə uyğundur?

A) yerləşdirilmə məkanına görə

B)) konstruktiv hazırlanmasına görə

C) məhsulun vəziyyətinə görə

D) əmtəə qruplarına görə

E) əmtəə görünüşünə görə

238. Ticarət avtomatının hansı hissəsi pulların qəbulu,onların yoxlanılması,siqnala əsasən məhsulun satışını təmin edir?

A) avtomatın gövdəsi

B) ötürücü boru

C) avtomatika qurğuları

D)) pul mexanizmi

E) malı saxlamaq üçün tutum

239. Liftin maşın şöbəsində nə quraşdırılmışdır?

A) maşın şöbəsi

B)) sirkən

C) paylayıcı şəbəkə

D) idarəetmənin maqnit stansiyası

E) sürət tənzimləyicisi

240. Konveyerin hansı hissəsi nəqliedicinin oxunun uzunluğunu 2,5m-ə qədər böyüdə bilir?

A) əsas seksiya

B)) hərəkətli seksiya

C) araba

D) elektrik ötürücüsü

E) elektrohidroötürücü

241. Konveyerin hansı hissəsi elektrik mühərriki, silindr, hidropaylayıcı, yağ çəni və əks klapanlardan ibarətdir?

- A) əsas seksiya
- B) hərəkətli seksiya
- C) araba
- D) elektrik ötürücüsü
- E) elektrohidroötürücü

242. Liftin şaxtasının aşağısında nə quraşdırılmışdır?

- A) maşın şöbəsi
- B) sirkən
- C) amortizator
- D) idarəetmənin maqnit stansiyası
- E) sürət tənzimləyicisi

243. Keçid zamanı kabinəyə dəyən zərbənin yumşaldılması üçün hansı qurğu nəzərdə tutulmuşdur ?

- A) maşın şöbəsi
- B) amortizator
- C) sirkən
- D) paylayıcı şəbəkə
- E) idarəetmənin maqnitstansiyası
- E) sürət tənzimləyicisi

244. KPI-55 plastinkalı konveryer nə üçün nəzərdə tutulmuşdur?

- A) tək-tək və tarada olan malların nəqli üçün
- B) tozlu, yanan və buxarlanan malların nəqli üçün
- C) narındənəvər və lifli malların nəqli üçün
- D) xırda detalların nəqli üçün
- E) torpaq və qumun nəqli üçün

245. Arabalı konveyerlər nə üçün nəzərdə tutulmuşdur?

- A) tək-tək və tarada olan malların nəqli üçün
- B) tozlu, yanan və buxarlanan malların nəqli üçün
- C) narındənəvər və lifli malların nəqli üçün
- D) xırda detalların nəqli üçün

E) torpaq və qumun nəqli üçün

246. ЭПН-1 meylli rəfli yüklərin hansı yüksəkliyə yerdəyişməsi üçün nəzərdə tutulub?

A) 2600mm

B) 3000mm

C) 3600mm

D) 4000mm

E) 4600mm

247. Nə zaman mexanikləşmə bu mərhələlərə bölünür: hissə-hissə mexanikləşmə, mexanikləşmə, kompleks mexanikləşmə və avtomatlaşma?

A)) əl əməyinin maşın və aparatlarla əvəz olunması

B) pərakəndə ticarətin inkişafı

C) mütərəqqi əmtəə texnologiyası

D) mexanikləşməyə sərmayə qoyuluşunun

E) əmək ehtiyatlarının qənaəti şəraitində

248. Hansı prinsipə görə avadanlıqlar qabarit ölçülər, kütlə, ötürücünün gücü və yükləyiciliyinə görə bölünür?

A) funksional təyinatına

B) təsir prinsipinə

C) ötürücünün növünə

D) konstruktiv əlamətlərinə

E)) texniki parametrlərinə

249. Qaldırıcı-nəqləyici avadanlıqlarda hərflər nəyi göstərir?

A)) avadanlığın adı və konstruksiya xüsusiyyətləri

B) nominal yük götürümü

C) modelin nömrəsi

D) məhsuldarlıq

E) ötürücünün gücü

250. Yüklərin qaldırılması üçün hansı kanatlardan istifadə olunur?

A)) yükqaldırıcı

- B) dartıcı
- C) dənizçi
- D) kəndirli
- E) kapron

251. Hal-hazırda yükləmə işlərində hansı kanatdan daha çox istifadə olunur?

- A) yükqaldırıcı
- B) dartıcı
- C) dənizçi
- D) kəndirli
- E)) kapron

252. Tros hazırlanan polad və sink məftillər dartılma zamanı hansı möhkəmliyə malikdir?

- A) 1300-1600MPa
- B) 1500-1800MPa
- C)) 1600-2000MPa
- D) 1800-2200MPa
- E) 1900-2400MPa

253. Yüklərin bərkidilməsi və yerləşdirilməsində nədən istifadə olunur?

- A) tərənəmz blok
- B) hərəkətli blok
- C) polispast
- D)) yüktutucu qurğu
- E) baraban

254. Əl ilə işləyən mexanizmlərdə hansı yüktutucu qurğulardan istifadə olunur?

- A) elektron maqnit qarmağı
- B)) birbuynuzlu yük
- C) qreyfer
- D) qısqaclı tutucu
- E) yük ilgəyi

255. Hansı yüktutucu qurğu daha etibarlı və bütövdür?

- A) elektron maqnit qarmağı
- B) birbuynuzlu yük
- C) qreyfer
- D) qısqaclı tutucu
- E)) yük ilgəyi

256. Hansı avadanlıqların təsnifatı funksional təyinatına , təsir prinsipinə ,ötürücünün növünə,konstruktiv əlamətləri və texniki parametrlərə görə aparılır?

- A) qeyri-mexaniki ticarət avadanlığı
- B) çəki-ölçü avadanlıqları
- C) soyuducu avadanlıqlar
- D)) qaldırıcı-nəqlədiçi avadanlıqlar
- E) nəzarət kassa avadanlıqları

257. Hansı prinsipə görə qaldırıcı-nəqlədiçi avadanlıqlar dövrü və fasiləli təsirə malik olurlar?

- A) funksional təyinatına
- B)) təsir prinsipinə
- C) ötürücünün növünə
- D) konstruktiv əlamətlərinə
- E) texniki parametrlərinə

258. Hansı prinsipə görə qaldırıcı-nəqlədiçi avadanlıqlar mexaniki ötürücülü,əl ilə idarə olunan,qravitasiya qurğusu ilə idarə olunan olur?

- A) funksional təyinatına
- B)) təsir prinsipinə
- C) ötürücünün növünə
- D) konstruktiv əlamətlərinə
- E) texniki parametrlərinə

259. Hansı prinsipə görə avadanlıqlar stasionar və hərəkətdənlərə bölünür?

- A) funksional təyinatına
- B) təsir prinsipinə
- C) ötürücünün növünə

D)) konstruktiv əlamətlərinə

E) texniki parametrlərinə

260. Yükləyicinin qarmağa bağlanması zamanı hansı kanatdan istifadə olunur?

A) yükqaldırıcı

B) dartıcı

C)) dənizçi

D) kəndirli

E) kapron

261. Hansı kanatlar daha çox yayılıb?

A)) polad

B) dartıcı

C) dənizçi

D) kəndirli

E) kapron

262. Aşağıdakılardan hansı bu çatışmazlıqlara malikdir: çox ağırdır, bəhə başa gəlir, əyilmir, əsaslı yüklərə davam gətirmir?

A)) laylı zəncirlər

B) sink kanatlar

C) qaynaqlı zəncirlər

D) polad kanatlar

E) kapron kanatlar

263. Kanatın hərəkət istiqamətinin dəyişdirilməsində hansı mexanizmdən istifadə olunur?

A) tərpənməz blok

B)) hərəkətli blok

C) polispast

D) yüktutucu qurğu

E) baraban

264. Maşınla yükdaşımada hansı yüktutuculardan istifadə olunur?

A) elektron maqnit

- B)) birbuynuzlu yük qarmağı
- C) qreyfer
- D) qısqaclı tutucu
- E) yük ilgəyi

265. Qaldırıcı nəqledici avadanlıqlarda rəqəmlə nə ifadə olunur?

- A) avadanlığın adı və konstruksiya xüsusiyyətləri
- B)) nominal yük götürümü, modelin nömrəsi, məhsuldarlıq
- C) yük götürümü
- D) kütlə
- E) ötrücünün gücü

266. Əsas funksional təyinatına görə qaldırıcı-nəqledici avadanlıqlar neçə sinfə bölünür?

- A) 2
- B)) 3
- C) 4
- D) 5
- E) 6

267 .Hansı maşınların xarakteristikası yükün növü və tətbiqi şərtlərinə görə müxtəlifdir?

- A)) qalaqlayıcı maşınlar
- B) yük qaldırıcı maşınlar
- C) nəqledici maşınlar
- D) yükləyici-boşaldıcı
- E) boşaldıcı arabalar

268. Yükgötürücülük, sürətli qalxma və hərəkət,qaldırılmanın yüksəkliyi,maşının həndəsi ölçüləri,ötürücünün növü və kütləsi hansı maşınların əsas parametrləridir?

- A) qalaqlayıcı maşınlar
- B)) yük qaldırıcı maşınlar
- C) nəqledici maşınlar
- D) yükləyici-boşaldıcı

E) boşaldıcı arabalar

269. Hansı maşınlar yüklərin qaldırılması və endirilməsi əməliyyatlarının mexanikləşməsi üçün nəzərdə tutulmuşdur?

A) qalaqlayıcı maşınlar

B) nəqlədici maşınlar

C)) yük qaldırıcı maşınlar

D) yükləyici-boşaldıcı

E) boşaldıcı arabalar

270. Nəqlədici maşınlar və qurğular neçə qrupa bölünür:

A)) 2

B) 3

C) 4

D) 5

E) 6

271. Ötürücünün növündən asılı olaraq yükləyici-boşaldıcı və qalaqlayıcı maşınlar neçə qrupa bölünür?

A) 2

B)) 3

C) 4

D) 5

E) 6

272. Yüklər neçə kateqoriyaya bölünür?

A) 2

B) 3

C) 4

D)) 5

E) 6

273. Yük qaldıran maşınlar neçə qrupa bölünür ?

A) 2

B) 3

C)) 4

D) 5

E) 6

274. Aşağıdakılar hansı tələbata cavab verir: xarici yükün təsirindən işçi orqanlar və maşının hissələri dağılmamalı və qalıq deformasiyaya uğramamalıdır?

A) dağılmaya davamlılıq

B) uzun ömürlülük

C)) davamlılıq

D) itkinin olmaması

E) texnoloji olması

275. Aşağıdakılar hansı tələbata cavab verir: davamlılıq, sərtlilik, işçi orqanların dağılmaya davamlılığı yüksək istismar etibarlılığını və avadanlığın uzunömürlülüynü təmin etməlidir?

A) dağılmaya davamlılıq

B)) uzun ömürlülük

C) itkinin olmaması

D) dağılmaya davamlılıq

E) texnoloji olması

276. Aşağıdakılar hansı tələbata cavab verir: maşın və onların hissələri elə sadə olmalıdır ki, yığılma və istismarda minimum əmək məsrəfi və aşağı mayadəyərinin olması?

A) dağılmaya davamlılıq

B)) uzun ömürlülük

C) dağılmaya davamlılıq

D) itkinin olmaması

E)) texnoloji olması

277. Hansı maşınlar yüklərin yığılması və boşaldılmasında fasiləli təsirə malikdirlər?

A) qalaqlayıcı maşınlar

B) nəqlədiçi maşınlar

- C) yükləyici-boşaldıcı
- D)) yük qaldırıcı maşınlar
- E) boşaldıcı arabalar

278. Domkrat, tali,relfer,müxtəlif kranlar,yükləyici liftlər,qaldırıcılar hansı maşınlara aiddir?

- A) qalaqlayıcı maşınlar
- B) nəqlədiçi maşınlar
- C) yükləyici-boşaldıcı
- D) boşaldıcı arabalar
- E)) yük qaldırıcı maşınlar

279. Hansı maşınlar üfqı və maili istiqamətdə səpilən, plastik və dənəli yüklər üçün nəzərdə tutulmuşdur?

- A) qalaqlayıcı maşınlar
- B)) nəqlədiçi maşınlar
- C) yükləyici-boşaldıcı
- D) boşaldıcı arabalar
- E) yük qaldırıcı maşınlar

280. Hansı maşınlar iri kütləli yüklərin bir istiqamətdə hərəkət etdirilməsi üçün nəzərdə tutulmuşdur?

- A) fasiləsiz işləyən nəqlədiçi maşınlar
- B) yükləyici-boşaldıcı maşınlar
- C) yük qaldıran maşınlar
- D) dövri işləyən yükqaldırıcı maşınlar
- E)) fasiləli işləyən nəqlədiçi maşınlar

281. Qalaqlayıcı kranlar,döşəmə qalaqlayıcıları hansı qrup maşınlara aiddir?

- A) fasiləsiz işləyən nəqlədiçi maşınlar
- B)) yükləyici-boşaldıcı və qalaqlayıcı maşınlar
- C) fasiləli işləyən nəqlədiçi maşınlar
- D) dövri işləyən yükqaldırıcı maşınlar
- E) yük qaldıran maşınlar

282. Konstruksiyasına görə reykalı, vintli, hidravlik olub əsasən təmir və montaj işlərində işlədilən sadə yükqaldıran mexanizmlər necə adlanır?

- A)) domkrat
- B) bucurqad
- C) qalaqlayıcı kran
- D) yük qaldıran mexanizm
- E) yük qaldıran kran

283. Sexlərarası və sexdaxili yüklərin qalaqlanması, yerdəyişməsi və daşınması üçün işlədilən mexanizmlər necə adlanır?

- A) yükləyici
- B) bucurqad
- C) qalaqlayıcı kran
- D)) yükqaldıran tali
- E) yükqaldıran kran

284. Liftlər neçə qrupa bölünür?

- A) 2
- B)) 3
- C) 4
- D) 5
- E) 6

285. Yük liftləri nə qədər yük qaldırmağa qadirdir?

- A) 40-100kq
- B) 40-150kq
- C) 40-200kq
- D)) 40-250kq
- E) 50-350kq

286. Səki liftləri nə qədər yük qaldırmağa qadirdir?

- A) 400-530kq
- B)) 500-630kq

C) 500-700kq

D) 650-880kq

E) 600-900kq

287. Ağırliq qaldıran liftləri nə qədər yük qaldırmağa qadirdir?

A) 200-1300kq

B) 350-1400kq

C) 400-2000kq

D) 450-3000kq

E)) 500-3200kq

288. Nəqlədici maşınlar neçə qrupa bölünür?

A)) 2

B) 3

C) 4

D) 5

E) 6

289. Nəqlədici və dartıcı orqanı olan maşınlar neçə qrupa bölünür?

A) 2

B)) 3

C) 4

D) 5

E) 6

290. Topdansatış ticarət müəssisələrində və çoxmərtəbəli anbarlarda mərtəbələr arasında yüklərin şaquli vəziyyətdə daşınması üçün işlədilən stasionar tipli mexanizmlər necə adlanır ?

A) ağırliqqaldıran liftlər

B) səki liftləri

C)) yük liftləri

D) sərnişin liftləri

E) mini liftlər

291. Nəqlədici və dartıcı orqanı olmayan maşınlar neçə qrupa bölünür?

- A) 2
- B) 3
- C) 4
- D) 5
- E) 6

292. Hansı konveyerlərdə rezin-kətan, rezin-tros, birli, təbəqəli bükülmüş, polad lentlər tətbiq olunur?

- A) yelləncəkli konveyerlər
- B) lentli konveyerlər
- C) zəncirli konveyerlər
- D) asılqanlı konveyerlər
- E) arabalı konveyerlər

293. Hansı konveyerlər böyük olmayan məsafəyə səpilən yüklərin (torpaq, qum, xırda detallar) daşınması işlərində istifadə oluna bilər?

- A) yelləncəkli konveyerlər
- B) lentli konveyerlər
- C) zəncirli konveyerlər
- D) asılqanlı konveyerlər
- E) arabalı konveyerlər

294. Hansı konveyerlərdə materialların nəqli borudan düzəldilmiş fırlanan vintə qaynaq olunmuş burğularla həyata keçirilir?

- A) yelləncəkli konveyerlər
- B) şnek-vintli konveyerlər
- C) zəncirli konveyerlər
- D) asılqanlı konveyerlər
- E) arabalı konveyerlər

295. Hansı konveyerlər istənilən-tozlu, qaynar, kələ-kötür, lifli səthə malik yüklərin daşınması üçün əlverişlidir?

- A) yelləncəkli konveyerlər

- B) zəncirli konveyerlər
- C)) şnek-vintli konveyerlər
- D) asılqanlı konveyerlər
- E) arabalı konveyerlər

296. Ötürücü qurğusu aşağıda yerləşib və kabinəsi aşağıdan yuxarıya təsir edən qüvvənin təsiri ilə işləyən yükqaldırıcı necə adlanır?

- A)) ağırlıqqaldıran liftlər
- B) səki liftləri
- C) yük liftləri
- D) sərnişin liftləri
- E) mini liftlər

297. Hansı liftlər mağaza, anbar, ticarət obyektlərinin səkisinin altında zirzəmidə quraşdırılır?

- A) ağırlıqqaldıran liftlər
- B)) səki liftləri
- C) yük liftləri
- D) sərnişin liftləri
- E) mini liftlər

298. Hansı konveyerlərdə dartıcı orqan zəncirdir və yüklər araba, plastinka və nənəni ilə daşınır?

- A) yelləncəkli konveyerlər
- B) lentli konveyerlər
- C)) zəncirli konveyerlər
- D) asılqanlı konveyerlər
- E) arabalı konveyerlər

299. Hansı konveyerlər meylli quraşdırılmışdır və tək-tək ,həmçinin,kütləvi yüklərin nəqli üçün tətbiq edilir?

- A) yelləncəkli konveyerlər

B) lentli konveyerlər

C) zəncirli konveyerlər

D) asılqanlı konveyerlər

E)) arabalı konveyerlər

300. Hansı konveyerlər böyük ölçüsü sayəsində istehsalın bütün mərhələlərində və bütün anbar işlərində istifadə oluna bilər?

A) yelləncəkli konveyerlər

B) lentli konveyerlər

C) zəncirli konveyerlər

D)) asılqanlı konveyerlər

E)arabalı konveyerlər